

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə  
**TƏSDİQ EDİLMİŞDİR**

**Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən  
avtonəqliyyat vasitələrinin icazə verilən**

## **QABARIT VƏ ÇƏKİ PARAMETRLƏRİ**

### **1. ÜMUMİ MÜDDƏALAR**

1.1. «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri» «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa, «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərərəsi daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır.

1.2. «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri» avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir.

1.3. Müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının *Rəqəmsal İnkışaf və Nəqliyyat* Nazirliyi tərəfindən verilmiş xüsusi icazəyə malik olmalıdır və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidir.

### **2. NƏQLİYYAT VASİTƏSİNİN İCAZƏ VERİLƏN QABARİTLƏRİ**

Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:

*1 nömrəli cədvəl*

<b>1. Maksimal uzunluq:</b>	
yük avtomobili üçün	12,00 m
avtobus üçün	12,00 m
qoşqu üçün	12,00 m
birləşdirilmiş nəqliyyat vasitəsi üçün	20,00 m
birləşdirilmiş avtobus üçün	18,00 m
avtoqatar üçün	20,00 m
<b>2. Maksimal en:</b>	
bütün nəqliyyat vasitələri üçün	2,55 m
nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün	2,60 m
<b>3. Maksimal hündürlük</b>	4,00 m

## **Qeydlər:**

1. Bu cədvəlin 1-ci bəndində göstərilmiş nəqliyyat vasitələrinin maksimal ölçülərinə, çıxarıla bilən kuzovların və yük üçün taraların, o cümlədən konteynerlərin ölçüləri də daxildir.
  2. Hər hansı bir nəqliyyat vasitəsi hərəkət zamanı xarici radiusu 12,5 m və daxili radiusu 5,3 m olan bir sahənin çərçivəsi daxilində dönmək imkanına malik olmalıdır.
  3. Kombinə edilmiş nəqliyyat vasitəsinin ilişdirici qurğusunun ox bağlantısı və arxa hissəsi arasında maksimal məsafə 12,0 m-dən çox olmamalıdır.
  4. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq, ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi, dərticinin arxa hissəsi ilə qoşqunun qabaq hissəsi arasında olan məsafəni çıxmaq şərtlə, maksimal məsafə 17,0 m-dən çox olmamalıdır.
  5. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi maksimal məsafə 16,4 m-dən çox olmamalıdır.
  6. Nəqliyyat vasitəsinin kuzovunda quraşdırılmış yük, avtomobilin arxa xarici nöqtəsindən və ya qoşqudan 2,0 m-dən çox kənara çıxmamalıdır.
  7. Yük avtomobilinin arxa oxu və qoşqunun qabaq oxu arasında məsafə 3,0 m-dən az olmamalıdır.
  8. Yarımqoşqunun şarnirlərlə bərkidilən oxu ilə yarımqoşqunun hər hansı bir qabaq nöqtəsi arasında üfüqi olaraq ölçülmüş məsafə 2,04 m-dən çox olmamalıdır.
  9. Nəqliyyat vasitəsinin uzunluğu ISO 612-1978 standartının 6.1-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Uzunluğu ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınır:
    - şüşətəmizləyici qurğular, palçıqdan qoruyan fartuklar və brizqoviklər;
    - qabaq və yan markalanma plastinaları;
    - plomblama və onun mühafizəsi üçün qurğular;
    - brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
    - işıqlandırma qurğuları;
    - arxanı göstərən güzgülər və avtomobilin arxasına nəzarət üçün qurğular;
    - hava ötürən borular;
    - qoşqu və ya sökülən kuzovla birləşmə üçün klapan və sökülən hissələrin uzunluğu;
    - kuzova qalxmaq üçün pillələr, ehtiyat şin üçün qaldırıcı;
    - işlək halda 200 mm-dən çox olmayan qaldırıcı platformalar, keçid üçün pillə və digər analoji avadanlıqlar elə hazırlanmalıdır ki, onlar avtomobilin istehsalçı zavod tərəfindən müəyyən edilmiş icazə verilən yüklənmə kütləsini artırı bilməsin.
  10. Nəqliyyat vasitəsinin hündürlüyü ISO 612-1978 standartının 6.3-cü bəndinə müvafiq olaraq ölçülməlidir. Hündürlüyü ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş antena, qaldırılmış vəziyyətdə olan pantoqraf nəzərə alınır.
- Oxunu qaldırmaq qurğusuna malik olan nəqliyyat vasitələri üçün belə bir qurğudan olan effekt nəzərə alınmalıdır.
11. Nəqliyyat vasitəsinin eni ISO 612-1978 standartının 6.2-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Eni ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınır:
    - plomb, möhür və onların mühafizəsi üçün qurğular;
    - brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
    - avtoşinlərin zədələnməsini təyin edən qurğu;
    - suçiləyənlərin kənara çıxan hissəsi;
    - işıqlandırma qurğuları;

- irəliyə və arxaya yönəlmış pilləkənlərin bucaqlarının çevrilmə radiusu 5 mm-dən az olmayan, kənar xəttinin çevrilmə radiusu isə 2,5 mm-dən az olmayan və işlək vəziyyətdə olan nəqliyyat vasitəsinin hər bir tərəfindən 10 mm-dən çox olmayaraq, kənara çıxan pilləkənləri, asma platformaları və digər analoji avadanlıqları;
- arxa tərəfin görünməsi üçün güzgülər;
- şinlərdə təzyiq indikatoru;
- hərəkət zamanı yiğilan və ya bağlanılan pillələr və nərdivanlar;
- avtoşinin yolun səthi ilə toxunma nöqtəsindən kənara çıxan əyilmiş hissəsi.

### 3. NƏQLİYYAT VASITƏSİNİN İCAZƏ VERİLƏN ÜMUMİ KÜTLƏSİ

Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:

*2 nömrəli cədvəl*

1. Yük avtomobiləri	
ikioxlu avtomobil üçün	18 t
üçoxlu avtomobil üçün	25 t
aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün	26 t
dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil	32 t
2. Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri	
ikioxlu qosqu üçün	18 t
üçoxlu qosqu üçün	24 t
3. Kombinə edilmiş nəqliyyat vasitələri	
3.1. Yəhərli avtoqatarlar üçün:	
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan	36 t
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda	38 t
ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə	40 t
üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə	40 t
üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə	40 t
üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı	44 t
3.2. Qosqulu avtoqatarlar üçün:	
ikioxlu yük avtomobili ikioxlu qosqu ilə	36 t
ikioxlu yük avtomobili üçoxlu qosqu ilə	42 t
üçoxlu yük avtomobili ikioxlu qosqu ilə	42 t
üçoxlu yük avtomobili üçoxlu qosqu ilə	44 t
üçoxlu yük avtomobili dördoxlu qosqu ilə	44 t
4. Avtobuslar	
ikioxlu üçün	18 t
üçoxlu üçün	24 t
üçoxlu şarnirlə birləşdirilmiş üçün	28 t
dördoxlu şarnirlə birləşdirilmiş üçün	28 t

#### 4. NƏQLİYYAT VASİTƏSİNİN OXUNA DÜŞƏN YÜKÜN İCAZƏ VERİLƏN KÜTLƏSİ (ÇƏKİSİ)

4.1. Nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəl ilə müəyyən edilmiş hədləri aşmamalıdır:

3 nömrəli cədvəl

<i>Oxun növü və oxlar arasındaki məsafə</i>	<i>10 ton hesabi yüksək hesablanmış yüngülləşdirilmiş və keçid tipli yol geyimlərində</i>	<i>11,5 ton hesabi yüksək hesablanmış əsaslı tip yol geyimlərində</i>
<i>İkioxlu nəqliyyat vasitələrində bir ox üçün</i>		
Aparan	10 t	11,5 t
Aparılan	10 t	11,5 t
<i>Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:</i>		
0,5 m-dən 1 m-ə qədər	12 t	12,5 t
1 m-dən 1,3 m-ə qədər	14 t	16 t
1,3 m-dən 1,8 m-ə qədər	16 t	18 t
1,8 m-ə bərabər və ya çox	18 t	20 t
<i>Cütlənmiş oxlar, birmeyilli (bir oxun hər tərəfində bir təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:</i>		
0,5 m-dən 1 m-ə qədər	11 t	11,5 t
1 m-dən 1,3 m-ə qədər	13 t	14 t
1,3 m-dən 1,8 m-ə qədər	15 t	17 t
1,8 m-ə bərabər və ya çox	17 t	18 t
<i>Üçoxlu oxlar, ikimeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:</i>		
0,5 m-dən 1 m-ə qədər	16,5 t	18 t
1 m-dən 1,3 m-ə qədər	19,5 t	21 t
1,3 m-dən 1,8 m-ə qədər	22,5 t	24 t
1,8 m-ə bərabər və ya çox	25,5 t	26 t
<i>Üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi ox<spriterenderer alt="table"></spriterenderer></i>		
0,5 m-dən 1 m-ə qədər	15 t	17 t
1 m-dən 1,3 m-ə qədər	18,3 t	20 t

<i>1,3 m-dən 1,8 m-ə qədər</i>	<i>21 t</i>	<i>23,5 t</i>
<i>1,8 m-ə bərabər və ya çox</i>	<i>24 t</i>	<i>25 t</i>
<i>İkimeyilli təkərləri olan yüksək avtomobili və ya avtobusun cütlənmiş aparıcı ox kütlələrinin cəmi aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:</i>		
<i>0,5 m-dən 1 m-ə qədər</i>	<i>12 t</i>	<i>14 t</i>
<i>1 m-dən 1,3 m-ə qədər</i>	<i>14 t</i>	<i>16 t</i>
<i>1,3 m-dən 1,8 m-ə qədər,</i> <i>eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə</i>	<i>16 t</i>	<i>18 t</i>
<i>17 t</i>		<i>19 t</i>
<i>1,8 m-ə bərabər və ya çox,</i> <i>eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə</i>	<i>18 t</i>	<i>20 t</i>
	<i>19 t</i>	<i>20 t</i>
<i>Birmeyilli təkərləri olan yüksək avtomobili və ya avtobusun cütlənmiş aparıcı oxları üçün ox kütlələrinin cəmi aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:</i>		
<i>0,5 m-dən 1 m-ə qədər</i>	<i>11 t</i>	<i>12 t</i>
<i>1 m-dən 1,3 m-ə qədər</i>	<i>13 t</i>	<i>14 t</i>
<i>1,3 m-dən 1,8 m-ə qədər,</i> <i>eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə</i>	<i>15 t</i>	<i>17 t</i>
<i>16 t</i>		<i>18 t</i>
<i>1,8 m-ə bərabər və ya çox,</i> <i>eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə</i>	<i>17 t</i>	<i>18 t</i>
	<i>18 t</i>	<i>18 t</i>

4.2. Avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitəsinin aparıcı oxu və ya oxları üzərinə düşən ağırlıq avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitələrinin ümumi kütləsinin 25 faizindən az olmamalıdır.